

Modulların spesifikasiyası

Modulun adı: Ana dilində ünsiyyət
Modulun kodu: 1
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə peşəkar ünsiyyəti təhlil etməyi, peşəkarlıq məsələləri ilə bağlı şifahi və yazılı şəkildə ünsiyyət qurmağı və peşəyə dair yazılı materiallardan istifadə etməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Peşəkar ünsiyyəti təhlil edir.
Qiymətləndirmə meyarları
1. Gələcək iş yerində kimlərlə ünsiyyət quracağını araşdırır.
2. Gələcək iş yerindən kənarında kimlərlə ünsiyyət quracağını araşdırır.
3. Gələcək iş yerində istifadə edilən səciyyəvi ünsiyyət üsullarını təsvir edir.
4. Gələcək iş yerində səciyyəvi ünsiyyət problemlərini qiymətləndirir.
Təlim nəticəsi 2: Peşə məsələləri ilə bağlı şifahi ünsiyyət qurur.
Qiymətləndirmə meyarları
1. Peşəsindəki səciyyəvi ünsiyyəti təhlil edir.
2. Peşə məsələləri ilə bağlı şifahi təqdimat verir.
3. Səmərəli şifahi ünsiyyəti təsvir edir.
Təlim nəticəsi 3: Peşə məsələləri ilə bağlı yazılı ünsiyyət qurur.
Qiymətləndirmə meyarları
1. Peşəsindəki səciyyəvi yazılı ünsiyyəti təhlil edir.
2. Daxili ünsiyyətin yazılı nümunələrini təqdim edir.
3. Səciyyəvi yazılı xarici ünsiyyətin nümunələrini təqdim edir.

Təlim nəticəsi 4: Peşə məsələləri ilə bağlı yazılı materiallardan istifadə edir.
Qiymətləndirmə meyarları
1. Peşəkar istifadə üçün müvafiq Azərbaycan mediasını müəyyən edir.
2. Müvafiq peşə məsələləri ilə bağlı yazılı materialları təhlil edir.
3. Müvafiq peşə ilə bağlı materialı şifahi olaraq təqdim edir.
4. Peşə ilə bağlı yazılı materialın təqdimatını qiymətləndirir.

Modulun adı: Xarici dildə ünsiyyət
Modulun kodu: 2
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə gündəlik ünsiyyət zamanı lazım olan sözlərdən sərbəst şəkildə istifadə etməyi biləcək, özünü aydın ifadə etməyi, və eləcə də müxtəlif sahələrə uyğun terminologiyalar tətbiq etməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Gündəlik məsələlər, təhsil, iş, iş yerində sağlamlıq və təhlükəsizlik mövzularında ünsiyyət qurmağı və özünü ifadə etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Gündəlik həyatda sadə cümlələr ilə özünü ifadə edir;
2. Təhsil mövzusu ətrafında olan mətnləri təhlil edir;
3. İş həyatında istifadə olunan əsas anlayışlardan istifadə edərək öz sahəsini təsvir edir;
4. İş yerində sağlamlıq və təhlükəsizlik qaydalarını xarici dildə sadalayır.
Təlim nəticəsi 2: Gündəlik məsələlər üzrə baza səviyyəsində ünsiyyət qurmağı bacarır.
Qiymətləndirmə meyarları
1. Müxtəlif ölkələrə səyahətlə bağlı müzakirələrdə iştirak edir;
2. Ətraf mühitlə bağlı ilkin anlayışları təsvir edir;
3. Maliyyə ilə bağlı məsələlərdə ünsiyyət qurur;
4. Gündəlik xəbərlərlə bağlı fikir mübadiləsi aparır.
Təlim nəticəsi 3: Müasir texnologiya ilə bağlı terminləri bilir və diskussiyyalar

aparmağı bacarır.
Qiymətləndirmə meyarları
1. Ünsiyyətin müxtəlif növlərini tətbiq edir;
2. Müxtəlif rəqəmsal texnologiyalardan məlumat almaq üçün istifadə edir;
3. Texnologiyanın əhəmiyyətini şərh edir.

Modulun adı: Hesablama əməliyyatları
Modulun kodu: 3
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə məsələlərin həllində riyazi düşüncə nümayiş etdirməyi, hesablamalar aparmağı, cədvəl və qrafiklər hazırlamağı, onlardan istifadə etməyi, cəbri qanunları tətbiq etməyi və təsviri statistikadan istifadə etməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Məsələlərin həllində riyazi düşüncə nümayiş etdirir.
Qiymətləndirmə meyarları
1. Riyazi məsələlərin həllini necə qavradığını izah edir.
2. Məsələlərin həllində nə zaman riyazi üsullardan istifadə edəcəyini müəyyən edir.
3. Riyazi qanunlardan istifadə edərək məsələlərin həlli zamanı hansı texniki vəsaitlərdən istifadə olunacağını tədqiq edir.
4. Praktiki məsələlərdə riyazi termin və modellərdən istifadə etmək üçün nümunələr verir.
Təlim nəticəsi 2: Sadə hesablamalar aparır.
Qiymətləndirmə meyarları
1. İşdən əlavə vaxt üçün hesablanan bonusları və çıxımları nəzərə almaqla əmək haqqından xalis gəliri hesablayır.
2. Faizləri və yenidən ödənişləri (qaytarımları) bank krediti üzrə hesablayır.
3. Formul və reseptlər əsasında xammalın müxtəlif qarışıqlarını hesablayır.
4. Sifarişlərlə əlaqəli tipik hesabatlar aparır.
5. Digər tipik işlərlə bağlı hesablamaları yerinə yetirir.
Təlim nəticəsi 3: Sadə qrafik və cədvəllər hazırlayır və məsələlərin həllində onlardan istifadə edir.

Qiymətləndirmə meyarları
1. Histoqramdan, nöqtəli diaqramdan, xətti qrafik və piktoqramdan alınan məlumatlardan istifadə edir.
2. Nəzərdən keçirilən işdən alınan informasiyalara əsasən, histoqramlar, nöqtəli diaqramlar, xətti qrafik və ya piktoqramlar qurur.
3. Exceldən istifadə etməklə 2-ci qiymətləndirmə meyarındakı diaqramları qurur.
Təlim nəticəsi 4: Məsələlərin həllində sadə cəbri qaydaları tətbiq edir.
Qiymətləndirmə meyarları
1. Mötərizələrdən istifadə etməklə ifadələri aydınlaşdırır və sadələşdirir.
2. Tənliklər və riyazi ifadələrlə düzgün manipulyasiya edir və onları sadələşdirir.
3. Müvafiq dəyişənlərdən istifadə edərək riyazi funksiyalar qurur.
4. İndexslər qanunu tətbiq edir.
5. Sadə xətti funksiyaları praktiki misallarla izah edir.
Təlim nəticəsi 5: Sadə təsviri statistikadan istifadə edir.
Qiymətləndirmə meyarları
1. Çoxluğa qarşı seçim konsepsiyasını izah edir.
2. Mərkəzin tendensiya üzrə məlumatlarını təsvir edir (moda, median, ədədi orta).
3. Dispersiya ölçüləri olan məlumatları təsvir edir.
4. Histoqram və diaqramları təsvir edir.

Modulun adı: İnformasiya texnologiyaları
Modulun kodu: 4
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə işlə əlaqəli məlumatları tapmağı, qiymətləndirməyi və idarə etməyi, müxtəlif müvafiq mediadan istifadə etməklə peşəkarcasına əlaqə qurmağı və əməkdaşlıq etməyi, peşəkar rəqəmsal məzmun hazırlamağı, İT-dən təhlükəsiz şəkildə istifadə etməyi və texnologiyadan istifadə etməklə problemləri həll etməyi bacaracaqdır.
Təlim nəticəsi 1: İnternetdə məlumatları tapmağı, qiymətləndirməyi və idarə etməyi bacarır.
Qiymətləndirmə meyarları

1. Müvafiq məlumat göstəricilərini (verilənlər), məlumat və rəqəmsal məzmunu müəyyən edir.
2. Müvafiq məlumat göstəricilərinin, məlumat və rəqəmsal məzmunun keyfiyyətini dəyərləndirir.
3. Rəqəmsal mühitlərdə məlumat göstəricilərini, məlumatları və rəqəmsal məzmunu idarə edir.
Təlim nəticəsi 2: Sosial media vasitələrindən istifadə edir.
Qiymətləndirmə meyarları
1. Müvafiq rəqəmsal texnologiyalar vasitəsilə peşəkarcasına işləyir.
2. Müvafiq rəqəmsal texnologiyalardan istifadə etməklə məlumat göstəricilərini, məlumat və rəqəmsal məzmunu paylaşır.
3. Rəqəmsal texnologiyalar vasitəsilə öz işlərini yerinə yetirir.
4. Müvafiq rəqəmsal texnologiyalar vasitəsilə peşəkarcasına davranır.
5. Peşəkar şəbəkə vasitəsilə ünsiyyət qurur.
6. Rəqəmsal kimliyi idarə edir.
Təlim nəticəsi 3: Rəqəmsal məzmun hazırlayır.
Qiymətləndirmə meyarları
1. Müvafiq formatlarda peşəkar rəqəmsal məzmunu hazırlayır.
2. Yeni müvafiq məzmun hazırlanması üçün mövcud rəqəmsal məzmunu inteqrasiya edərək uyğunlaşdırır.
3. Müəlliflik hüququ və lisenziyaların məlumat göstəricilərinə, məlumat və rəqəmsal məzmununa necə tətbiq edilməsini təsvir edir.
Təlim nəticəsi 4: İnformasiya texnologiyalarından təhlükəsiz şəkildə istifadə etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Müvafiq cihazları qoruyur.
2. Şəxsi məlumat və məxfiliyi qoruyur.
3. Cihazlardan istifadə edərkən sağlamlığını qoruyur.
4. Cihazlardan istifadə edərkən ətraf mühiti qoruyur.
Təlim nəticəsi 5: Sadə texniki problemləri həll edir.

Qiymətləndirmə meyarları
1. Müvafiq cihazları işlədərkən yaranmış texniki problemləri həll edir.
2. Texnologiyalardan istifadə etməklə işlə əlaqəli müvafiq ehtiyacları müəyyən edərək, bunların texnoloji həlli yollarını seçir.
3. Öz rəqəmsal bacarılarındakı çatışmazlıqları müəyyən edir.
4. Öz rəqəmsal bacarıqlarındakı çatışmazlıqları aradan qaldırmaq üçün inkişaf planını təqdim edir.

Modulun adı: Şəxsi inkişaf və karyera planlaşdırması
Modulun kodu: 5
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə Azərbaycan qanunvericiliyi barədə ümumi anlayışları biləcək, dövlət və özəl müəssisələri fərqləndirməyi, müasir iş axtarma üsullarından istifadə etməyi və ətraf mühitin mühafizəsi üçün ilkin tədbirləri həyata keçirməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Azərbaycan cəmiyyətinin xüsusiyyətləri və əsas qanunvericilik sənədlərini şərh edir.
Qiymətləndirmə meyarları
1. Azərbaycan vətəndaşı kimi özünə müvafiq olan qanunları nəzərdən keçirir.
2. Azərbaycan vətəndaşı kimi hüquqlarını təhlil edir.
3. Azərbaycanda bir işçi kimi öz peşəsi üçün müvafiq olan qanunları nəzərdən keçirir.
4. Azərbaycanlı işçi kimi hüquqlarını təhlil edir.
Təlim nəticəsi 2: Dövlət və özəl müəssisələrin fərqi və onların əsas xüsusiyyətlərini təhlil edir.
Qiymətləndirmə meyarları
1. Müəssisə anlayışının mənasını izah edir.
2. Dövlət müəssisələrinin əsas xarakterik xüsusiyyətlərini təhlil edir.
3. Özəl müəssisələrin əsas xarakterik xüsusiyyətlərini təhlil edir.
4. Dövlət və özəl müəssisələrini fərqləndirən əsas xüsusiyyətləri ayırd edir.
Təlim nəticəsi 3: Karyera məqsədlərini müəyyən edir və müasir iş axtarma və müraciət üsullarından istifadə etməyi bacarır.

Qiymətləndirmə meyarları
1. Karyera anlayışının mənasını izah edir.
2. Karyera məqsədlərinin müəyyən edilməsi yollarını araşdırır.
3. Müasir iş axtarma və müraciət üsullarından istifadə edir.
4. Peşəkar inkişafın üsul və mərhələlərinə tətbiq edir.
Təlim nəticəsi 4: Ətraf mühitin mühafizəsi və yanğınsöndürmə vasitələrinə dair ilkin tədbirləri tətbiq edir.
Qiymətləndirmə meyarları
1. Ekoloji qanunları təsvir edir.
2. Ekoloji şəraitin yaxşılaşdırılmasına yardımçı olan üsulları sadalayır.
3. Müəssisədə olan yanğınsöndürmə vasitələrindən düzgün istifadə edir.
4. Yanğın baş verərkən yanğın təhlükəsizliyinin əsas və fərdi ehtiyat tədbirləri ilə otaqlardan çıxma qaydalarını uyğunlaşdırır.
5. İşləri başa çatdırdıqdan sonra ətraf mühitin qorunması naminə ərazini təmizləyir.

Modulun adı: Peşə etikası
Modulun kodu: 6
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə peşəkarlığın əsas prinsiplərini biləcək və vaxtdan səmərəli istifadə etməyi, qrup şəklində işləməyi və iş yerində mövcud davranış qaydalarını təhlil etməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Peşəkarlıq prinsiplərini bilir.
Qiymətləndirmə meyarları
1. Peşəkarlıq anlayışının nə olduğunu müəyyən edir.
2. Peşəkarlığın əsas kriteriyaları izah edir.
3. Peşəkar davranışın əsas meyarlarını izah edir.
4. Peşəkarlığın karyera inkişafındakı rolunu dərk edir.
Təlim nəticəsi 2: Vaxtdan səmərəli istifadə etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Vaxt anlayışını və onun əhəmiyyətinin nədən ibarət olduğunu sadalayır.
2. Vaxtın idarə olunmasındakı əsas yanaşmaları təhlil edir.

3. İdarəetmə funksiyaları və vaxtın idarə olunması arasında əlaqəni izah edir.
4. Vaxtdan səmərəli istifadəyə mane olan əsas əngəlləri aradan qaldırma üsullarını sadalayır.
5. Fərdi vaxt planlaşdırma üsullarını nümayiş etdirir.
Təlim nəticəsi 3: Qrup daxilində səmərəli işləməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Öz peşəsi ilə bağlı qruplarda necə işlədiyini izah edir.
2. Səciyyəvi qrup işlərində qrupdakıların rollarını təsvir edir.
3. Qrup işində öz şəxsi rolunu təhlil edir.
4. Öz peşəsi ilə bağlı qrup işində problemlərin nümunələrini nəzərdən keçirir.
5. 4-cü qiymətləndirmə meyarında müəyyən edilən problemlərin həllinə necə kömək edə biləcəyini təsvir edir.
Təlim nəticəsi 4: İş yerində davranış qaydalarını təhlil etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Etik davranışın hansı mənanı ifadə etdiyini nümayiş etdirir.
2. İş etikası anlayışını və fərdi etik davranışların nə olduğunu izah edir.
3. Müəssisə və təşkilatlarda gündəlik etik davranış qaydalarını sadalayır.
4. Ətraf mühiti bir işçi kimi necə qoruya biləcəyini təsvir edir.
5. Müəssisə və təşkilatlarda davranış qaydalarının idarə olunması prinsiplərini müəyyənləşdirir.

Modulun adı: Sahibkarlıq
Modulun kodu: 7
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə sahibkarlıq ideyalarını müəyyənləşdirib qiymətləndirməyi, ideyaların həyata keçirilməsi üçün lazımı resursları müəyyənləşdirib toplamağı və ideyaları həyata keçirilməsi yollarını göstərməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Sahibkarlıq ideyalarını, imkanlarını müəyyən etməyi və qiymətləndirməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Sahibkarlığın mahiyyətini izah edir.

2. Sahibkarlıq fəaliyyəti üçün əlində olan imkanları müəyyən edir.
3. Sahibkarlıq ideyalarını müəyyənləşdirir.
4. Sahibkarlıq ideyasını qiymətləndirir.
Təlim nəticəsi 2: Sadə biznes layihəsini hazırlayır.
Qiymətləndirmə meyarları
1. Biznes planın məqsəd və strukturunu izah edir.
2. Marketing planını hazırlayır.
3. Satış və insan resurslarını planlaşdırır.
4. İnvestisiya və maliyyə planını hazırlayır.
5. Büdcəni planlaşdırır.
6. Qeyri-müəyyənlik və risk hallarında necə qərar qəbul edəcəyini təsvir edir.
Təlim nəticəsi 3: Sahibkarlıq ideyalarını necə həyata keçirməli olduğunu göstərir.
Qiymətləndirmə meyarları
1. Yaradılan müəssisənin hüquqi məsələlərini təsvir edir.
2. Sahibkarlıq prosesində başqaları ilə səmərəli əməkdaşlıq üçün nə edəcəyini təsvir edir.
3. Biznes plan hazırlanmasından sonrakı addımlarını müəyyən edir.

Modulun adı: Estetika və mədəni özünüifadə
Modulun kodu: 8
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə Azərbaycan müəlliflərini və rəssamlarını təhlil etməyi, Azərbaycan mədəniyyətini təqdim etməyi, kreativlik və estetika anlayışlarını təhlil etməyi və onlardan düzgün şəkildə istifadə etməyi, etiket və nəzakət qaydalarını təhlil edib onlardan istifadə etməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin əsas əsərlərini şərh edir.
Qiymətləndirmə meyarları
1. Azərbaycanın 3 görkəmli yazıçısının əsərlərini təhlil edir.
2. Azərbaycan musiqi sənətinin 3 görkəmli nümayəndəsinin yaradıcılığını təhlil edir.
3. Azərbaycanın 3 görkəmli vizual rəssamının əsərlərini təhlil edir.
Təlim nəticəsi 2: Dünya incəsənət nümunələrini və məşhur mədəniyyət və incəsənət

xadimlərinin əsərlərini şərh edir.
Qiymətləndirmə meyarları
1. Dünyaca məşhur 3 mədəniyyət sahəsini müəyyən edir.
2. Mədəniyyət sahələri haqqında məlumatları təhlil edir.
3. Seçilmiş mədəniyyət sahələrinin şifahi təqdimatını verir.
4. Başqalarına mədəniyyət sahələrinin təqdim edilməsinə dair konstruktiv rəy verir .
5. 3 mədəni sahənin yazılı təqdimatını hazırlayır.
Təlim nəticəsi 3: Kreativlik və estetika anlayışlarını təhlil edərək onlardan istifadə edir.
Qiymətləndirmə meyarları
1. Estetika anlayışını təhlil edir.
2. Kreativlik anlayışını təhlil edir.
3. Estetika anlayışından istifadə edərək kreativ ideyalar təqdim edir.
Təlim nəticəsi 4: Etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə edir.
Qiymətləndirmə meyarları
1. Ölkəmizə xas nəzakət qaydalarını şərh edir.
2. İş yerində etiket qaydalarını tətbiq edir.
3. Ayrı-ayrı ölkələrdə istifadə edilən etiket və nəzakət qaydalarını təhlil edir.

Modulun adı: Fiziki tərbiyə
Modulun kodu: 9
Modulun ümumi məqsədi: Bu modul tamamlandıqdan sonra tələbə tərbiyəvi prosesdə sağlamlığın yüksəldilməsi, peşə xəstəliklərinin qarşısının alınması, pis vərdişlər, fərdi fiziki inkişaf və sağlam fiziki həyat haqqında zəruri məlumatı biləcək və dövlət standartında müvafiq təlimlərlə nəzərdə tutulan fiziki standartları yerinə yetirmək üçün fərdi olaraq seçilmiş kompleks sağlamlıq və gimnastika məşğələlərini həyata keçirməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Hərəkəti və bacarıqları formalaşdıran müxtəlif statik və dinamik hərəkətləri sadə üsullarla icra edir.
Qiymətləndirmə meyarları
1. Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsirini izah edir.
2. Hərəkətlərin icra şəraiti və icra üsulunun təkmilləşdirilməsi barədə müzakirə aparır.

3. Şəxsiyyətin hormonik inkişafını təsvir edir.
4. Fiziki tərbiyə üzrə nəzəri bilikləri izah edir.
Təlim nəticəsi 2: Fiziki tərbiyə prosesində intizam və rejim qaydalarına əməl edir, birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
Qiymətləndirmə meyarları
1. Aktiv hərəkətlərlə bağlı bacarıq və vərdişlərini nümayiş etdirir.
2. Aktiv hərəkətlərin icrasında əlverişli üsullarından istifadə edir.
3. Aktiv hərəkətlərinə nəzarət edir.
4. Şəraitə uyğun ilkin tibbi yardım göstərir.
5. Bərpaedici vasitələrdən səmərəli istifadə edir.
Təlim nəticəsi 3: İdman oyunlarını, o cümlədən milli idman oyunlarını və onların növlərini təqdim edir.
Qiymətləndirmə meyarları
1. Fiziki hazırlığını artırmaq üçün aktiv hərəkətlərdən və xüsusi vasitələrdən müntəzəm istifadə edir.
2. Yaş qrupuna müvafiq hərəkətlərə qadir olduğunu nümayiş etdirir.
3. Hərəkətlərin icrası zamanı əlverişli metodlar tətbiq edir.
4. Aktiv hərəkətlərə qadir olduğunu nümayiş etdirir.

Modulun adı: Çağırışaqədərki hazırlıq
Modulun kodu: 10
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları, sıra və intizam nizamnamələrinin ümumi müddəalarını biləcəkdir.
Təlim nəticəsi 1: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istifadə olunan hərbi texnika və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir.
Qiymətləndirmə meyarları
1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə məlumatları şərh edir.
2. Vətənin müdafiəsində vətəndaş vəzifələrini sadalayır.
3. Hərbi nizamnamələrin yerinə yetirilmə məsuliyyətini dərk edir.
4. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.

Təlim nəticəsi 2: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir.
Qiymətləndirmə meyarları
1. Müasir ümumqoşun döyüşü haqqında məlumatları şərh edir.
2. Müasir döyüş vasitələrini təsvir edir.
3. Topoqrafiya üzrə bacarıqlarını nümayiş etdirir.
4. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi haqqında biliklərini təsnif edir.
5. Mühafizə vasitələrindən düzgün istifadə edir.
6. Radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarından istifadə edir.
Təlim nəticəsi 3: Mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.
Qiymətləndirmə meyarları
1. Sağlam həyat təzi üzrə bilikləri əlaqələndirir.
2. Sağlamlığın mühafizəsi haqqında ümumi müddəaları şərh edir.
3. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərir.
4. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasını və ilkin tibbi yardım qaydalarını tətbiq edir.
5. Radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilkin tibbi yardımını yerinə yetirir.

Modulun adı: Tikiş məmulatlarının materialşünaslığı
Modulun kodu: 11
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə toxuculuq lifləri, parça növlərinin toxunması və keyfiyyətinin qiymətləndirilməsi, tərkibinin müəyyən edilməsi, bərkidici astar haqqında biləcək və bəzək materiallarını seçməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Liflərin xassələrini bilir və növlərə ayırmağı bacarır.
Qiymətləndirmə meyarları
1. Toxuculuq liflərinin saplarını və quruluşun xassələrini təsnif edir.
2. Təbii lifləri təsnifata əsasən sadalayır.
3. Təbii liflərin xassələrini və emalını şərh edir.

4. Heyvan mənşəli liflərin xassələrini təsnif edir.
5. Kimyəvi lifləri və növlərini izah edir.
6. Sapın nömrəsini və tekstini təyin edir.
Təlim nəticəsi 2: Parçanın toxunması haqqında bilir.
Qiymətləndirmə meyarları
1. Toxuculuq dəzgahı haqqında ümumi məlumat verir.
2. Parçanın əriş və arğac saplarının qarşılıqlı hörülməsini izah edir.
3. Hörmə parçanın xassələrini sadalayır.
4. Parçanın toxunma üsullarını müəyyən edir.
5. Parçanın boyaq bəzək texnologiyasını izah edir.
6. Parçanın merselizə prosesini təşkil edir.
Təlim nəticəsi 3: Parçaları növlərinə, xassələrinə görə seçə bilir və tikiş prosesində tətbiq etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Parça çeşidlərini nümayiş etdirir.
2. Parçaların növləri haqqında məlumat verir.
3. Hörmə parçalarını növlərə ayırır.
4. Toxunmayan parçaları növlərinə görə fərqləndirir.
5. Müxtəlif növ parçalardan istifadə edir.
Təlim nəticəsi 4: Parçanı keyfiyyətinə görə qiymətləndirməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Parçanın fiziki-mexaniki xassələrini izah edir.
2. Parçanın xarici görünüşündəki qüsurları müəyyən edir.
3. Boyağın möhkəmliyi üzrə parçaların qiymətləndirmə meyarlarını sadalayır.
4. Parçanı növlərə ayırmaq üçün üsulları seçir.
5. Parçanın tərkibini təyin edir.
Təlim nəticəsi 5: Bərkidici, astarlıq və bəzək materiallarını seçə bilir və onlardan istifadə etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Tikiş istehsalında tətbiq olunan yapışqan və yapışqanlı araqatı materiallarını müəyyən edir.

2. İsti araquatı materiallarının xüsusiyyətini izah edir.
3. Təbii dərinin işlənmə texnologiyası haqqında məlumat verir.
4. Süni dərinin işlənmə üsullarını izah edir.
5. Geyimlər üçün furniturların çeşidlərini təsvir edir.
6. Geyimlərdə dəbə uyğun bəzək materiallarını seçir.

Modulun adı: Tikiş istehsalının avadanlıqları
Modulun kodu: 12
Modulun ümumi məqsədi: Bu modulu bitirdikdən sonra tələbə tikiş istehsalında istifadə edilən alət, tərtibat və avadanlıqların texnoloji xarakteristikasını biləcək və qaydalara əsasən idarə etməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Tikiş istehsalında tətbiq edilən tikiş maşınları, İsti – nəmləşdirmə əməliyyatlarının (İNƏ) avadanlıqları haqqında ümumi məlumatı bilir.
Qiymətləndirmə meyarları
1. Tikiş maşınlarının təsnifatını təsvir edir.
2. Tikiş maşınlarının əsas işçi orqanlarını sadalayır.
3. Tikiş maşınlarının hissələrinin strukturunun təsvirini nümayiş edir.
4. Maşın iynələrinin təsnifatını müəyyən edir.
5. İsitmə nəmləndirmə əməliyyatı avadanlıqlarının təyinatını izah edir.
Təlim nəticəsi 2: Düz tikişli məkikli toxunmalı bərkidici tikiş maşınlarının texnoloji xarakteristikasını bilir və idarə etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Məkikli tikiş sırasının xüsusiyyətlərini sadalayır.
2. Məkikli tikiş sırasının alınma prinsipini izah edir.
3. Düz tikişli bixətli iki saplı məkik toxumalı maşının texniki xarakteristikasını təsvir edir.
4. İki saplı məkik toxumalı tikiş maşınını idarə edir.
Təlim nəticəsi 3: Sapdırıcı iynəli tikiş maşınlarının texnoloji xarakteristikasını bilir və idarə edən zaman tikişdə yaranan nöqsanları aradan qaldırmağı bacarır.
Qiymətləndirmə meyarları
1. İki paralel tikiş arasında məsafəsi tənzimlənən maşının texnoloji xarakteristikasını

müəyyən edir.
2. Dar ixtisaslaşmış tikiş maşınlarının tiplərini izah edir.
3. İki iynəli (iş prosesində lazım gələrsə iynənin birini dayandırmaqla) işləyən maşının iş prinsipini izah edir.
4. Tikişdən əmələ gələn nöqsanları aradanqaldırır.
Təlim nəticəsi 4: Zəncirvari toxumalı tikiş maşınlarının texnoloji xüsusiyyətlərini bilir və idarə etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Bir saplı zəncirvari toxumalı tikiş maşınlarının texnoloji xüsusiyyətlərini təsvir edir.
2. İki saplı zəncirvari toxumalı tikiş maşınlarının iş prinsipini izah edir.
3. Üç saplı zəncirvari toxumalı tikiş maşınlarını idarə edir.
4. Zəncirvari toxumalı tikiş maşınlarının xüsusiyyətlərini izah edir.
5. Fərdi elektrik ötürücüsü, avtomatlaşdırılmış elektrik ötürücüsü haqqında biliklərini nümayiş etdirir.

Modulun adı: Geyimin bədii layihələndirilməsi
Modulun kodu: 13
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə istənilən modeldə geyimin eskizini çəkməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Rəngləri xüsusiyyətlərinə görə seçməyi bilir və drapirovkani təsvir etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Əsas rənglər haqqında ümumi məlumatları sadalayır.
2. İsti və soyuq rəngləri seçir.
3. Rənglərin qarışığından alınan rəngləri ayırd edir.
4. Sadə drapirovkani çəkir.
5. Mürəkkəb drapirovkani çəkir.
Təlim nəticəsi 2: İnsan fiqurunun mütənasibliyə görə sxemini qurub çəkməyi bacarır.
Qiymətləndirmə meyarları
1. İnsan fiqurunun mütənasibliyini təsvir edir.

2. Müxtəlif növ geyimlərin eskizini çəkir.
3. İnsan bədəninin cizgisini çəkir.
4. İnsan bədənini müxtəlif formalarda çəkir.
Təlim nəticəsi 3: Qadın geyimlərinin təsvirini bilir və eskizini çəkməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Qadın fiqurunun rəsmini çəkir.
2. Qadın geyiminin eskizini çəkir.
3. Modeldəki bütün konstruktiv dekorativ xətləri təsvir edir.
4. Modeldə rəng və tonları uyğunlaşdırır.
5. Milli geyimi təsvir edir.
Təlim nəticəsi 4: Kişi və uşaq geyimlərinin eskizini çəkməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Kişi fiqurunun rəsmini çəkir.
2. Uşaq fiqurunun rəsmini çəkir.
3. Kişi geyimlərinin eskizini çəkir.
4. Uşaq geyimlərinin eskizini çəkir.
5. Uşaq geyimlərini rəngarəng təsvir edir.
6. Kişi milli geyimini təsvir edir.

Modulun adı: Tikiş məmulatlarının hazırlanma texnologiyası
Modulun kodu: 14
Modulun ümumi məqsədi: Bu modulu bitirdikdən sonra tələbə sifarişə uyğun tələb olunan forma və ölçülərdə müxtəlif növ tikiş məmulatlarını tikməyi bacaracaqdır.
Təlim nəticəsi 1: Əl və maşın işlərini yerinə yetirməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Texniki təhlükəsizlik qaydalarına əməl etməklə işçi yerini düzgün təşkil edir.
2. Alət və avadanlıqları iş prosesində tətbiq edir.
3. Əl və maşın tikişlərinin növ və təyinatını müəyyənləşdirir.
4. Əl və maşın tikişlərini yerinə yetirərkən texniki şərtlərə əməl edir.
Təlim nəticəsi 2: İsti nəmləşdirmə əməliyyatları (İNƏ) haqqında bilir və onlardan iş

prosesində istifadə etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Texniki təhlükəsizlik qaydalarına uyğun iş yerini düzgün təşkil edir.
2. Alət və avadanlıqlar haqqında məlumat verir.
3. İNƏ növlərini və təyinatını müəyyən edir.
4. İNƏ-nı yerinə yetirən zaman texniki şərtlərə əməl edir.
Təlim nəticəsi 3: Məmulatın ayrı – ayrı hissələrini hazırlamağı bacarır.
Qiymətləndirmə meyarları
1. Məmulatın kiçik hissələrini hazırlayır.
2. Ciblərin hazırlanma qaydalarını tətbiq edir.
3. Müxtəlif növ yaxalıqları tikir.
4. Bağlamaların növlərini sadalamaqla tikilmə üsulunu müəyyən edir.
5. Tələbə axınında müxtəlif əməliyyatları yerinə yetirir.
Təlim nəticəsi 4: Müxtəlif növ tikiş məmulatlarını hazırlamağı bacarır.
Qiymətləndirmə meyarları
1. Bel məmulatlarını tikir.
2. Qadın paltarlarını texnoloji ardıcılıqla hazırlayır.
3. Jileti tikir.
4. Tekstil məmulatlarını hazırlayır.
Təlim nəticəsi 5: Tikiş istehsalının təşkili haqqında bilir və müəyyən təmir işlərini yerinə yetirməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Təcrübə, hazırlıq, biçim istehsalının əməliyyatları haqqında məlumat verir.
2. Tikiş məmulatlarının yoxlanılmaqla hazırlanma ardıcılığını sadalayır.
3. Tikiş məmulatlarını təmir edir.
4. Standartlaşmanın mahiyyətini və məhsulun keyfiyyətinə nəzarəti izah edir.
5. İş vaxtı itkisinin aradan qaldırılmasını nəzərə almaqla fəhlə əməyini mütərəqqi formada təşkil edir.

Modulun adı: Tikiş məmulatlarının konstruksiyası

Modulun kodu: 15
Modulun ümumi məqsədi: Bu modulu bitirdikdən sonra tələbə müxtəlif növ tikiş məmulatlarını konstruksiya etməyi və ülgüləri hazırlamağı bacaracaqdır.
Təlim nəticəsi 1: Tikiş məmulatlarının hazırlanması üçün konstruksiyanın sistem və metodlarını bilir və ölçü cədvəlini qurmağı bacarır.
Qiymətləndirmə meyarları
1. Tikiş məmulatlarının təsnifatı və onlara qoyulan tələbləri sadalayır;
2. Tikiş məmulatlarının konstruksiyasının sistem və metodlarını müəyyən edir;
3. Bədən quruluşunun tiplərini seçir;
4. Fərdi və kütləvi istehsalatda ölçülərin götürülməsi və şərti işarələrlə yazılma qaydasını tətbiq edir;
5. Ölçmə işini dəqiq aparmaqla ölçü cədvəlini qurur.
Qiymətləndirmə meyarları
1. Yüngül geyimlərin konstruksiya edilməsində nəzərdə tutulan payların sahələr arasında bölünməsinə müəyyən edir;
2. Üst geyimlərin konstruksiya edilməsində nəzərdə tutulan payları sahələr arasında bölüşdürür;
3. Məmulatın əsas ölçülərinə əsasən texniki hesablamaları aparır;
4. Hesablama üsullarından istifadə etməklə geyimin bazis torunu qurur.
Təlim nəticəsi 3: Müxtəlif növ tikiş məmulatlarının konstruksiya çertyojunu qurmaqla ülgüləri hazırlamağı bacarır.
Qiymətləndirmə meyarları
1. Bel məmulatlarının konstruksiya çertyojunu qurmaqla ülgüləri hazırlayır;
2. Çiyin məmulatlarının konstruksiya çertyojunu qurmaqla ülgüləri hazırlayır;
3. Üst geyimlərinin konstruksiya çertyojunu qurmaqla ülgüləri hazırlayır;
4. Tekstil məmulatlarını konstruksiya edir.
Təlim nəticəsi 4: Müxtəlif formalı qolları və yaxalıqları konstruksiya etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Qolun bazis torunu qurur;

2. Müxtəlif formalı qolların konstruksiya çertyojunu qurmaqla ülgüləri hazırlayır;
3. Yaxalığın bazis torunu qurmaqla ülgüləri hazırlayır;
4. Müxtəlif formalı yaxalıqları konstruksiya edir.
Təlim nəticəsi 5: Ülgülərin hazırlanması və texniki artırılma üsullarını bilir.
Qiymətləndirmə meyarları
1. Ülgülərin növlərini və hazırlanması üçün lazımi materialları təsvir edir;
2. Ülgülərin standartlara uyğunluğunu müəyyən etməklə texniki artırılma üsullarını izah edir;
3. EHM-i tətbiq etməklə ülgülərin çoxaldılmasını təsvir edir.

Modulun adı: Tikiş avadanlıqlarının istismarı
Modulun kodu: 16
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə verilən tapşırıqlar əsasında tikiş maşınlarını idarə etməyi və onların kiçik təmirini aparmağı bacaracaqdır.
Təlim nəticəsi 1: Tikiş sənayesində işçi yerini planlaşdırmağı və tikiş maşınlarından düzgün istifadə etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Texniki təhlükəsizlik qaydalarına əməl etməklə iş yerini təşkil edir;
2. Tikiləcək məmulatın xüsusiyyətinə və təyinatına əsasən işçi vəziyyətinə gətirir;
3. Avtomat və qeyri-avtomat aparatlarından istifadə edir;
4. Axın xəttinin sürətinə uyğun olaraq avadanlığı idarə edir.
Təlim nəticəsi 2: Universal maşınları növlərə ayırmağı və idarə etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Universal maşınların növlərini fərqləndirir;
2. Tikiş maşınlarında istifadə olunan kiçik mexanizmləri və tərtibatları sadalayır;
3. Universal maşınları növlərindən asılı olaraq idarə edir;
4. Tikiş maşınlarının işində yaranan nöqsanları və onların əmələ gəlmə səbəbini aşkar edir;
5. Nöqsanların aradan qaldırılması yollarını müəyyən edir.
Təlim nəticəsi 3: Xüsusi tikiş maşınlarının texniki xarakteristikası haqqında məlumatı bilir və onlardan istifadə etməyi bacarır.
Qiymətləndirmə meyarları

1. Hörmələyici maşının konstruksiyası və texniki xarakteristikasını izah edir;
2. Gizli tikiş maşınlarının texniki xarakteristikasını müəyyən edir;
3. İlgək və bəndləmə maşınlarından istifadə edir;
4. Düymə tikən və bənd hazırlayan maşınların istismarını həyata keçirir;
5. Ziqzaqabənzər tikişi əmələ gətirən maşınlardan düzgün istifadə edir;
6. Yeni xüsusi tikiş maşınları haqqında məlumat verir.
Təlim nəticəsi 4: Hazırlıq və biçim sexlərinin avadanlıqları barədə bilir və onları tətbiq etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Hazırlıq sexlərinin iş prinsipini və avadanlıqlarını müəyyən edir;
2. Biçim sexinin avadanlıqlarını sadalayır;
3. Parçanın döşənmə növündən asılı olaraq biçim avadanlıqlarını tətbiq edir;
4. Sexdaxili nəqliyyat qurğuları haqqında məlumat verir.

Modulun adı: Tikiş istehsalının təşkili
Modulun kodu: 17
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə kütləvi istehsalatda dövlət standartlarına uyğun müxtəlif çeşidli tikiş məmulatlarını hazırlamağı bacaracaqdır.
Təlim nəticəsi 1: İsti – nəmləşdirmə əməliyyatlarını yerinə yetirməyi bacarır.
Qiymətləndirmə meyarları
1. İNƏ zamanı işçi yerini düzgün təşkil edir;
2. Görüləcək işin təyinatına əsasən İNƏ-in növlərini təyin edir;
3. Hazırlanacaq məmulatın növündən asılı olaraq alət və avadanlıqları seçir;
4. Tikiş məmulatlarının hazırlanmasında yapışqanlı materiallardan təyinatə əsasən istifadə edir.
Təlim nəticəsi 2: Geyim məmulatlarını müvafiq texnologiya ardıcılıqla hazırlamağı bacarır.
Qiymətləndirmə meyarları
1. Kişi və qadın köynəklərini tikir;
2. Müxtəlif növ qadın paltarlarını tikir;
3. Uşaq paltarlarını hazırlayır;

4. Pencəyi texnoloji ardıcılıqla hazırlayır.
Təlim nəticəsi 3: Geyimə aid olmayan tikiş məmulatları hazırlamağı bacarır
Qiymətləndirmə meyarları
1. Yeni doğulmuş körpələr üçün nəzərdə tutulmuş tikiş məmulatlarını hazırlayır;
2. Müxtəlif növ yataq dəstlərini tikir;
3. Parçanın xüsusiyyətindən asılı olaraq pərdənin tikilmə üsulunu və ardıcılığını müəyyən edir;
4. Məişətdə işlədilən müxtəlif növ örtükləri (süfrələri, yataq örtüklərini) hazırlayır.

Modulun adı: Geyimlərin konstruksiyası
Modulun kodu: 18
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə müxtəlif növ tikiş məmulatlarını konstruksiya edib və ülgüləri hazırlamağı bacaracaqdır.
Təlim nəticəsi 1: Müxtəlif modelli bel məmulatlarının konstruksiya çertyojunu qurmağı, ülgüləri çıxarmağı bacarır
Qiymətləndirmə meyarları
1. Geyimin konstruksiyasında nəzərdə tutulan payları sahələr arasında bölüşdürür;
2. Düz yubkanın çertyoju əsasında müxtəlif yubka modellərini konstruksiya edir;
3. Şalvarın çertyoju əsasında müxtəlif şalvar modellərini konstruksiya edir;
4. Müxtəlif modelli bel geyimlərinin ülgülərini hazırlayır.
Təlim nəticəsi 2: Müxtəlif modelli çiyin məmulatlarının konstruksiya çertyojunu qurmaqla ülgüləri hazırlamağı bacarır
Qiymətləndirmə meyarları
1. Kişi köynəyinin konstruksiya çertyojunu qurur;
2. Qadın köynəyinin konstruksiyasını qurur;
3. Qadın və uşaq paltarının konstruksiya çertyojunu çəkir;
4. Müxtəlif modelli üst geyimlərinin konstruksiya edilməsini həyata keçirir;
5. Müxtəlif növ çiyin məmulatlarının çertyoju əsasında ülgüləri çıxarır.
Təlim nəticəsi 3: Geyimə aid olmayan tikiş məmulatlarını konstruksiya etməyi və ülgü çıxarmağı bacarır.

Qiymətləndirmə meyarları
1. Yeni doğulmuş körpələr üçün nəzərdə tutulmuş tikiş məmulatlarını konstruksiya edir;
2. Müxtəlif modelli yataq dəstlərini konstruksiya edir;
3. Müxtəlif növ pərdə modellərinin konstruksiyasını həyata keçirir;
4. Məişətdə işlədilən müxtəlif növ örtükləri (süfrələri, yataq örtüklərini) konstruksiya edir;
5. Modelə uyğun ülgü çıxarır.

Modulun adı: İstehsalat təcrübəsi (iş yerində öyrənmə)
Modulun kodu: 19
İş yerində öyrənmənin ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə müxtəlif çeşidli tikiş məmulatlarını fəhlə axını prosesində yerinə yetirməyi bacaracaqdır.
Hüquqi şərtlər və müqavilə:
Təlim nəticəsi 1: Sifarişi yerinə yetirmək üçün işçi yerini planlaşdırmağı bacarır
Qiymətləndirmə meyarları
1. İşçi yerini texniki təhlükəsizlik qaydalarına uyğun təşkil edir;
2. Sifarişi yerinə yetirmək üçün lazım olan alət və avadanlıqları seçir;
3. Təlimata əsasən verilən əməliyyatı yerinə yetirir;
4. Əməliyyatlararası ütüləmə prosesini düzgün yerinə yetirir.
Təlim nəticəsi 2: Geyim məmulatlarını standarta uyğun müvafiq texnoloji ardıcılıqla hazırlamağı bacarır
Qiymətləndirmə meyarları
1. Bel məmulatlarını (yubka, şalvar) hazırlayır;
2. Kişi və qadın köynəklərini tikir;
3. Müxtəlif növ qadın və uşaq paltarlarını tikir;
4. Üst geyimləri hazırlayır.
Təlim nəticəsi 3: Geyimə aid olmayan tikiş məmulatlarını hazırlamağı bacarır
Qiymətləndirmə meyarları
1. Müxtəlif növ yataq dəstlərini tikir;
2. Müxtəlif növ pərdələri tikir;
3. Məişətdə işlədilən müxtəlif növ örtükləri (süfrələr, dəsmallar, yataq örtükləri və s.)

hazırlayır;
4. Fəhlə axını prosesində bütün əməliyyatları yerinə yetirir;
5. Əmək bölgüsünə əsasən briqada üsulunda işləyir.

Modulun adı: İstehsalat təlimi
Modulun kodu: 20
Təlim nəticəsi 1: Tikiş istehsalı sahələrində əmək təhlükəsizliyini bilir.
Qiymətləndirmə meyarları
1. Tikiş istehsalatında istehsal sahələri ilə tanış olmağı bacarır.
2. Tikiş emalatxanasında əməyi, təhlükəsizlik texnikası qaydalarına uyğun təşkil edir.
3. Tikiş avadanlıqlarını seçir.
4. Tikiş istehsalında istifadə olunan alət və avadanlıqlara əmək təhlükəsizliyinə əməl etməklə işləyir.
Təlim nəticəsi 2: Biçilmiş hissələri tikişə hazırlamağı bacarır.
Qiymətləndirmə meyarları
1. Tikiş məmulatlarını çeşidlərinə uyğun seçir.
2. Geyimlərin hissələrini nömrələməyi ,nömrəyə uyğun tikməyi nümayiş etdirir.
3. Nömrələnməyə uyğun hissələrin tikişə verilməsini yerinə yetirir
Təlim nəticəsi 3: Tikiş məmulatlarının tikilməsini bacarır.
Qiymətləndirmə meyarları
1. Universal və xüsusi maşınları sapla təmin etməyi bacarır.
2. Tikiş maşınlarının cari təmirini yerinə yetirir.
3. Kiçik hissələri texnologiyaya uyğun tikir.
4. Geyim hissələrini texnologiyaya uyğun tikməyi bacarır.
5. Müxtəlif təyinatlı tikiş məmulatlarını texnoloji ardıcılıqla tikir.
6. Hazır məmulatda tamamlama işini yerinə yetirir,qablaşdırmağı bacarır.

Modulun adı:İstehsalat təcrübəsi
Modulun kodu :21
İş yerində öyrənmənin əsas məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə kütləvi tikiş istehsalının sahələrini tanıyacaq əmək təhlükəsizliyi qaydalarına əməl etməklə konveyr üsulu ilə tikiş məmulatlarını hazırlamağı bacaracaqdır.
Təlim nəticəsi 1. Tikiş istehsalı sahələrində əmək təhlükəsizliyinə əməl edir.
Qiymətləndirmə meyarları.
1 Tikiş istehsalatında istehsal sahələri ilə tanış olmağı bacarır.
2 Tikiş emalatxanasında əməyi, təhlükəsizlik texnikası qaydalarına uyğun təşkil edir.
3 Tikiş avadanlıqlarını seçir.
4 Tikiş istehsalında istifadə olunan alət və avadanlıqlara əmək təhlükəsizliyinə əməl etməklə işləyir.
5 Universal və xüsusi maşınları təhlükəsizlik qaydalarına əməl etməklə idarə edir.
6 İNƏ avadanlıqları ilə təyinatına uyğun əmək təhlükəsizliyinə əməl etməklə işləməyi bacarır.
Təlim nəticəsi 2 Tikiş istehsalında istifadə olunan avadanlıqlarla ilkin bacarıqlara yiyələnir.
Qiymətləndirmə meyarları.
1 Universal və xüsusi maşınları tikiş üçün hazır edir və idarə etməyi bacarır.
2 Məkilikli düz tikişləri tikir.
3 Tikiş addımlarını təyinatına uyğun dəyişir, tikişlərin paralelliyini qoruyur.
4 Tikişlər arası məsafəni saxlamaqla tikməyi bacarır.
5 İNƏ ni təhlükəsizlik qaydalarına əməl etməklə yerinə yetirir.
Təlim nəticəsi 3 Biçilmiş hissələri tikişə hazırlamağı bacarır
Qiymətləndirmə meyarları
1 Tikiş məmulatlarını çeşidlərinə uyğun seçir.

2 Geyimlərin hissələrini nömrələməyi ,nömrəyə uyğun tikməyi nümayiş etdirir
3 Nömrələnməyə uyğun hissələrin tikişə verilməsini yerinə yetirir
4 Biçilmiş hissələrin tikilmə texnologiyasını nümayiş etdirir.
Təlim nəticəsi 4 Tikiş məmulatlarının texnoloji ardıcılıqla tikilməsini bacarır
Qiymətləndirmə meyarları
1 Universal və xüsusi maşınları sapla təmin etməyi bacarır.
2 Tikiş maşınlarının cari təmirini yerinə yetirir
3 Kiçik hissələri texnologiyaya uyğun tikir
4 Geyim hissələrini texnologiyaya uyğun tikməyi bacar
5 Geyim hissələrini texnologiyaya uyğun tikməyi, əməliyyatlar arası İNƏ nı yerinə yetirməyi bacarır.
6 Hazır məmulatda tamamlama işini yerinə yetirir,qablaşdırmağı bacarır